

# Azərbaycan yenə öndədir

## İnklüziv inkişaf indeksi ölkənin uğurlu innovativ tərəqqisinin göstəricisidir

Cəmi 27 il önce müstəqilliyini bərpa edən Azərbaycan Respublikası uğurla inkişaf edir. Müxtəlif beynəlxalq təşkilatlar mütəmadi olaraq Azərbaycanın fərqli istiqamətlərdə reytinginin daim artdığını təsdiqləyən bilgiler tirajlayırlar. Dünya iqtisadi forumu 2018-ci ilin yanvarında dünya ölkələrində inklüziv inkişaf durumu ilə bağlı hesabat nəşr edib. Hesabata əsasən, Azərbaycan Respublikası inklüziv inkişaf göstəricilərinə görə, sabiq Sovetlər Birliyi ölkələri arasında birinci olmaqla, Avropa Birliyi və “Böyük yeddilik”ə (G 7) daxil olan bir sıra inkişaf etmiş dövlətləri geridə qoyub. Hazırkı məqalədə Azərbaycanın bu uğuru qazanmasına yol açan və ilk dəfə bizim ölkədə tətbiq edilən innovativ dövlət idarəciliyi texnologiyaları təhlil olunur.

2018-ci il yanvarın son günlərində Dünya İqtisadi Forumu dünya ölkələrinin inklüziv inkişaf indekslərini əks etdirən hesabatı açıqlayıb. Davamlı inkişafın elementi hesab edilən inklüziv inkişaf ölkə iqtisadiyyatı və sosial sahənin elə idarə edilməsidir ki, o, cəmiyyətin inkişafının bütün sahələrini əhatə edir, iqtisadi və sosial göstəriciləri yaxşılaşdırır. Inklüziv inkişafın müsbət effekti bir qayda olaraq cəmiyyətin hər üzvü tərəfindən hiss edilən olur.

Ölkənin inklüziv inkişafının səviyyəsi xüsusi əmsal əsasında müəyyən edilir. Bu əmsal inkişaf etmiş və keçid iqtisadiyyatına malik ölkələr üçün ayrılıqda hesablanır. Bu indeksin hesablanması zamanı təkcə adambaşına düşən gəlirin artımı deyil, həm-

çinin ölkədə həyat səviyyəsi, yoxsulluqla mübarizənin səmərəliliyi, əhalinin müxtəlif təbəqələri arasında gəlirlərin bölünməsi xüsusiyyətini xarakterize edən 11 digər parametr nəzərə alınır. Inklüziv inkişaf indeksinin hesablanması zamanı nəzərə alınan parametrlərə həmçinin davamlı inkişaf indikatorları da daxildir. Bunlara əhalinin şəxsi əmanətlərinin səviyyəsi, qlobal iqlim dəyişikliklərinə təsirlər, ölkənin demografik siyasetinin xüsusiyyəti, xarici borcun həcmi və s. aiddir.

Dünya İqtisadi Forumunun Hesabatında əksini tapan müqayisəli inklüziv inkişaf qiymətləndirmələrinə əsasən, Azərbaycan Respublikası 4,69 bərabər indeksi ilə kecid iqtisadiyyatına

malik ölkələr arasında üçüncü yer tutur. Bu, sabiq Sovetlər Birliyi ölkələri arasında ən yaxşı göstəricidir. Söyügedən qrupda təmsil olunan Avropa Birliyi üzvləri arasında isə Azərbaycan yalnız Litva və Macarıstandan geridədir. Inklüziv inkişaf indeksinə görə, ölkəmiz Avropa Birliyinin Latviya, Polşa, Ruminiya, Bolqarıstan, Xorvatiya kimi üzvlərini qabaqlayır. Dünya İqtisadi Forumunun Hesabatına əsasən, Azərbaycanda inklüziv inkişaf indeksi İtaliya, İspaniya, Portuqaliya, Yunanistan kimi Avropa dövlətlərindən yüksəkdir. Yaponiya və İsrailin inklüziv inkişaf indeksləri də bizim ölkədən aşağı səviyyədədir. Doğrudur, qeyd olunan dövlətlər yüksək gəlirli ölkələr qrupuna aiddir və burada göstəricilərdən biri - yoxsulluq səviyyəsi bir qədər fərqli hesablanır. Buna baxmayaq, qeyd edilən fakt Azərbaycanın inkişaf strategiyasının uğurundan xəbər verir.

Uğurlu inklüziv inkişaf üçün iqtisadi imkanların mövcudluğu vacib şərtidir. Lakin mövcud iqtisadi imkanların səmərəli idarə edilməsi bu prosesdə həllədici rol oynayır. Cədvəldə təqdim edilən informasiya da bunun sübutudur.

# Azərbaycan yenə öndədir

## İnklüziv inkişaf indeksi ölkənin uğurlu innovativ tərəqqisinin göstəricisidir

Əvvəli 1-ci səh.

### Ölkələrin inklüziv inkişaf indeksi

Ölkə	İnklüziv inkişaf indeksi	İnklüziv inkişaf indeksinə görə reyting	İqtisadi imkanlar reytingi (adambaşına ÜDM)
Litva	4,86	1	1
Macaristan	4,74	2	4
Azərbaycan	4,69	3	26
Latviya	4,67	4	5
Polşa	4,61	5	2
Xorvatiya	4,48	7	6
Rumınıya	4,43	10	15
Bolqarıstan	4,41	11	18
Türkiyə	4,28	16	7
Rusiya Federasiyası	4,20	19	9

Cədvəldə təqdim edilən bilgilərdən aydın görünür ki, mövcud maliyyə resurslarının səmərəli idarə olunması inklüziv inkişafın təminini üçün önemli faktordur. Məsələn, Litva iqtisadi imkanlarına görə keçid iqtisadiyyatına malik ölkələr qrupunda birincidir. Bu imkan Litva hökuməti tərəfindən doğru dəyərləndirilib və nəticə etibarilə ölkə inklüziv inkişaf göstəricilərinə görə də birinciliyə yüksəlib. Macaristan inklüziv inkişaf göstəricisine görə bu qrupun ikincisidir. Əslində onun iqtisadi imkanları dördüncü yerdə uyğundur. Lakin resurslardan səmərəli istifadə onun ikiinci yeri tutmasına yol açıb. İqtisadi imkanları ikinci yera uyğun Polşa isə inklüziv inkişafa görə yalnız beşinci yera yüksələnə bılıb. Göründüyü kimi, fərqli ölkələr inklüziv inkişaf məqsədlərinə nail olmaq üçün mövcud iqtisadi imkanlarından fərqli səmərəliliklə faydalananı.

Lakin Azərbaycan Respublikası inklüziv inkişaf məqsədlərinə çatmaq üçün resursların optimal istifadəsində daha yüksək səmərəlilik sərgiləyib. Cədvəldən göründüyü kimi, ölkəmizin iqtisadi imkanları yalnız 26 yere

uyğun gəlir. Dövlət idarəciliyi proseslərinin düzgün planlaşdırılması və təşkili Azərbaycanın nisbətən məhdud imkanlarla yüksək inklüziv inkişaf səviyyəsi təmin etməsinə zəmin yaradıb və ölkə üçüncü yerde qərarlaşdı. Müqayisə üçün göstərmək olar ki, məsələn, iqtisadi imkanları yeddinci yerdə uyğun gələn Türkiyə inklüziv inkişaf göstəricisine görə on altıncı olub. İqtisadi imkanları doqquzuncu yera uyğun Rusiya Federasiyası isə Dünya İqtisadi Forumunun müəyyənləşdirdiyi reytingdə on doqquzuncu yerdədir.

Azərbaycan Respublikasında davamlı inklüziv inkişaf sahəsində dövlət siyasetinin yüksək səmərəliliklə planlaşdırılması və idarə edilməsi innovativ idarəetmə texnologiyaları kompleksinin tətbiqi ilə bağlıdır. Onlar arasında idarəcilik sahəsi üçün yeni olan sinergetik, komplimentar və kompensasiyon texnologiyalar xüsusi yer tutur.

Sinergetik texnologiyaların təzahürlərindən biri ölkə Prezidenti İlham Əliyevin dövlət inkişaf proqramlarının vətəndaş cəmiyyəti və özəl sektorun cəlbini ilə milli proqramlara transformasiyasına

yönülik siyasetidir. Vətəndaş cəmiyyəti təmsilçiləri arasında Heydər Əliyev Fonduñun xüsusi yeri var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyevanın innovativ texnologiyaların tətbiqi sahəsində fealiyyəti davamlı və inklüziv inkişaf məsələlərinin uğurlu planlaşdırılması və reallaşdırılması prosesində müstəsna rola malikdir.

Sinergetik texnologiyalar komplimentar texnologiyalarla kompleks şəklində tətbiq edilir. Komplimentar texnologiyaların təzahürü kimi ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan program və layihələrin bütün proses iştirakçılarının maraqlarına cavab vermesi faktını qeyd etmək olar. Burada söhbət eyni zamanda həm milli, həm regional, həm də global tərəfdəşlərdən gedir. Sənaye, nəqliyyat və rabitə sahəsində daha əvvəllər reallaşdırılan və hazırda həyata keçirilən çoxsaylı layihələr ölkədə komplimentar texnologiyaların tətbiqinin uğurundan xəbər verir. Fealiyyətdə olan və inşa edilən neft və qaz kəmərləri, dəmir yolu və avtomobil yolları, yaradılan nəqliyyat, is-



tehsal və logistika mərkəzləri davamlı inkişaf proseslərinin innovativ idarə edilməsinin uğurundan xəbər verir.

Inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsində kompensasiyon texnologiyalar da inklüziv və davamlı inkişaf məqsədlərinə çatmaq baxımından olduqca önemlidir. Hazırda fərqli kompensasiyon texnologiyalarlardan istifadə edilir. Onların arasında xüsusi sənaye və aqrar park və zonalarının, hemçinin azad iqtisadi zonaların yaradılması, yerli sahibkarlığa fərqli dəstək formalaları, güzəştli maliyyələşdirmə və xarici tərəfdəşlərin reallaşdırıldığı layihələrin dəstəklənməsini və s. göstərmək olar. "Şərq-Qərb", "Cənub-Şimal" beynəlxalq nəqliyyat dəhlizlərinin tikintisi, bu layihələrdə tərəfdəşlərin maliyyə, texnoloji dəstəklənməsi kompensasiyon texnologiyaların beynəlxalq layihələrdə də geniş tətbiqinin sübutudur.

Inklüziv inkişafdakı bugünkü uğurlar və bu prosesin davamlılığı inkişaf proseslərinin idarə edilməsində yuxarıda qeyd olunan innovativ texnologiyalar kompleksinin tətbiqinin nəticəsidir. Dünya Bankı, BMT, digər beynəlxalq inkişaf institutlarının bilgilerinə görə, Azərbaycanda inklüziv inkişaf və bu prosesin davamlılığını müəyyən edən bütün göstəricilər yüksək səviyyədədir. Ölkenin müasir iqtisadi və sosial nailiyyətləri məhz buna bağlıdır.

**Urxan ƏLKƏBƏROV,  
Azərbaycan Respublikası  
Prezidenti yanında  
Dövlət idarəciliyin  
Akademiyasının rektoru,  
akademik**